



## OXARLI Krdstan referendumunda srailin byk rolu olub

srail daim krdlrin mnafeyini dstklyib v Sinost rsmilri dflrl mstqil Krdstann yaranmasna tkid edibl. raq Krdstann mstqillik referendumuna rsmi olaraq mvafiq olan bir qvvdır, o da srail rejimi

Arannews:srail daim krdlrin mnafeyini dstklyib v Sinost rsmilri dflrl mstqil Krdstann .yaranmasna tkid edibl

raq Krdstann mstqillik referendumuna rsmi olaraq mvafiq olan bir qvvdır, o da srail rejimi. Htta srail adtn orta q mvqe srgily AB-da mxtlif sbblr gr hazrki durumda buna .mxalifdir

Benyamin Netanyahu krdlri, yhudi dvlti tklil etmmidn ncki yhudilr bnzdib. Onlar z talelrini .tyin etmirdilr. Lakin artq mstqil lk olmaq zaman atb srailin bu msly olan israr R-nn mxaliftini daha da artrb. nki Krdstan dvlti yaransa srailin .bu blgy nfuz etmsil rann qonuluuna qdr yaxnlamasndan nigarandr

Silahl qvvlri bas General Muhmmud Baqirinin tn ay Trkiyy sfrinin sas sbbi mhz bu msl idi. raq dvlti d z nvbsind thdid edrk bildirib ki, referendumun zorakla sbb olaca tqdird rsmi Badad mdaxil edck. Bel bir hal ba verres raq dvlti ran trfindn dstklın "Had abi"-y imkan .yaradacaq

General Qasim Sleymanidn d nql olunan sz dndrcdr: O, yalt son sfri zaman Krdstan rhbrlrin bildirmidi ki, bugndk "Had abi"-nin Krdstan mslsin mdaxilsinin qarsn ala bilib, .lakin bundan bel bu cr olmayacaqdr

Krdstann mstqil olaca tqdird mmkndr ki, srail qsa mddt rzind ran srhdrlind z nfuzunu .artrsn. Lakin mid edir ki, uzaq glckd d olsa qeyri rb v v blgd stratejik bir blg ld etsin gr Krdstan yalti mstqil olsa azad sularla laqd olmamalarndan lav, ran, raq, Suriya v Trkir arasnda da mhasird olacaqdr. Bu 3 lk referendum mslsin mxalif olduqlarn aq surtd .bildirdilr. Suriya da ranla mttfiq olduuna gr oxar dlillr sasn, digr 3 lknin knarnda dayand

Mstqil v mhasir olunmu Krdstann problemlri beynlxalq ticart mslri olacaqdr. Bu blgnin qida mhsullar o cmlnd yeyinti, drman v tikinti materiallar Trkiy v randan tmin olunur. Krdstanda faliyyt gstrn xarici irktrlin yaras Trkiyy mxsusdur v 2 trf arasnda olan illik ticari laq 8 milyard dollara brabrdir. Bu rqm ran-Krdstan laqlrind 5 milyard dollara atr. Bu rqmın .85%-i Krdstana daxil olan mallar tkil edir

Bu sbbdn mstqilliyin trfdar olan krd siyastilr lkrlinin glirinin hardan tmin olacana diqqt etmlidirlr. Krdstan rhbrlrinin baxna gr, onlarn sas glir mnbyi neftdir. Lakin neft mnbrinin bir hissi Krkkd yerlir bir halda ki, bu hr rsmi olaraq Krdstann hatsind deyil v Krdstanla .raq dvlti arasnda dflrl bu bard fikir ayrıl ba verib

Lakin krdlrin n byk problemi bu deyil, neftin xaric transfer olunmasdr. Bunun n 4 lkdn .istifad etmkdn baqa ar yoxdur

Digr trfdn srhdrlin balanmas hm d hava srhdrlinin balanmas demkdir. Yeni yaranacaq .Krdstan lksinin 4 lkyl razla glmkdn baqa arsi yoxdur

raq, Trkiy v rann bu msld olan mttfiqliyi rann blgd olan hrbi varln artra v "Had abi"-nin raqn digr blglrind olan faliyytini genilndir bilr. Bellikl ii blg v beynlxalq rqbirlin leyhin apara .bilr

Digr trfdn Krdstan yaltinin raqdan ayrılması ilrinin cmiyyti artacaq v ran trfindn dstklın bu qrupun parlamentd olan siyasi qdrti artacaqdr. Hminin, bugndk krdlrin lind olan

prezidentilik mslsi byk ehtimalla ilrin lin kesin. Amerikann referendumla mxalif olmasnn .sas sbbi mhz budur

Lakin Sionist rejimi yalnz mstqil Krdstan bard dnr, hans ki, bu lk, onlarn ran srhddind xlvv v mnasib hyat srmlrin rait yarada bilr. srail mstqil Krdstan siyasi, iqtisadi v hrbi baxmdan hmkarlq edck blgd olan yegan mttfiqi olaraq grr. Bununla da blgd olan strateji drinliklrini .artrmaq niyytinddirlr

Lakin blk d Tel-viv rsmilri bu mslni unudublar ki, ran srhddin yaxnlamaq onlarn manfeyini v tlksizliyini tmin etmir, ksin, xsiyytlrinin daha ox thdid olmasna sbb olacaq. Hmin xsiyyt ki, Netanyahu BMT-d rana xitabn "he vaxt snmyck" ifadlrindn istifad edirdi. Lakin ox kemz ki, Aytullah Xameneinin praqnozuna sasn, bu qanunsuz xrng ii blgnin bdnindn .ksilib, atlar